

◆ *Tikdim ki, izim qala...*

# *Paytaxtimızda memarlıq ənənələri yaşayır və zənginləşir*

- Azərbaycan Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələrin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib: "Tikinti sektorunu tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhər-salma qaydalarına riayət etmək şərti ilə...". Dövlətimizin başçısinin tikinti sektorunun inkişafına daimi diqqət və qayğısunun nəticəsidir ki, respublikamızda geniş miqyasda aparılan inşaat işlərində fəal iştirak edən şirkətlərin, sahibkarlıq strukturlarının böyük əksəriyyəti ən yüksək keyfiyyət standartları ilə yanaşı, şəhərsalmanın müasir və ənənəvi prinsiplərinin də tətbiqini ön plana çəkirlər.

Tarix, mədəniyyət və müasirliyin vəhdət təşkil etdiyi paytaxtimız Bakıda son illərdə inşa edilmiş müxtəlif təyinatlı monumental binaların sayının davamlı olaraq artması da bunu göstərir. Belə binalar özlerinin istər ictimai əhəmiyyəti, istərsə də memarlıq xüsusiyyətləri ilə, sözün həqiqi mənasında, milli sərvətə çevrilir, xalqımızın həyat səviyyəsinin, rıfahının, estetik baxışlarının bariz göstəricisi hesab edilirlər.

Qədim kökləri və şanlı tarixi olan Azərbaycan memarlığı əsrlər boyu inkişaf etdirilib, ölkəmiz dünya memarlıq ırsinin ən mütərəqqi xüsusiyyətlərinin milli düşüncə və zövqlə üzvi şəkildə birləşdirildiyi bir məkan kimi tanınıb. Ötən əsrдə, xüsusən, sovet dövründə milli memarlığımızın öz tarixi ənənələrini qoruyub saxlaması çox diq-qətəlayiq bir hadisədir. Funksionallığa və konstruktivliyə üstünlük verildiyi həmin dövrдə milli memarlıq ənənə və üslublarından yaradıcılıqla bəhrə-lənmək nə qədər çətin olsa da, M. Hüseynov, S. Dadaşov və başqaları kimi istedadlı memarlarımız bu vəzifənin öhdəsindən gəlməvə bacarıqlar.

Azərbaycanın yeni memarlıq məktəbinin banisi olan dünya şöhrətli görkəmli memar akademik Mikayıl Hüseynov deyirdi: "Heç bir texniki nəqliyyət, heç bir təzə tikinti materialı yüzilliliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimiz-

dən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanişıq”.

Uzun ömür yaşamış və məhsuldar fəaliyyəti ilə Azərbaycanda, xüsusən, Bakıda əbədilik parlaq izlər qoymuş memarın böyük zövq və istedadla yaratdığı əsərlər – içtimai binalar, yaşayış evləri, müxtəlif təyinatlı tikililər




indi ölkəmizin mədəni-tarixi abidələri  
sırasında öz layiqli yerini tutur. Bunla-  
rin arasında onun görkəmlili memar Sa-  
diq Dadaşovla birgə layihələndirdiyi  
“Nizami” kinoteatri, Azərbaycan Tex-  
niki Universiteti, Bakı Musiqi Akade-  
miyası və M.Axundov adına Azərbay-  
can Dövlət Kitabxanası binaları,  
S.Vurğun küçəsində vaxtilə “Buzov-  
naneft”in işçiləri üçün tikilmiş yaşayış  
binası, həmçinin Milli Elmlər Akade-  
miyası şəhərciyi kompleksi və s. çox-

saylı monumental tıkkılırlar vardır.  
Sevindirici haldir ki, Bakının müasir  
memarlıq simasının müəyyənləşdiril-  
məsində də M. Hüseynov məktəbinin  
nailiyyətlərindən məqsədönlülükə  
və novatorluqla istifadə olunur. Pav-

taxtın Bayıl hissəsinin abadlaşdırılması və yenidən qurulması planına uyğun olaraq həyata keçirilən tikinti işləri çərçivəsində “Qurban Abbasov küçəsi, 8” ünvanında inşa edilən sekkizmərtəbəli mansardlı fərdi yaşayış binasının memarlıq həllində bunu aydın şəkildə görmək mümkündür. Binanın fasadında M. Hüseynovun və S. Dadaşovun layihələndirdikləri bir sıra binaların eksteryerindəki, Şərq və Qərb memarlıq üslublarının sintezini özündə ehtiva edən bir-birindən maraqlı və gözəl elementlərdən istifadə olunub. Ölkəmizin inşaat sektorunda on ildən artıqdır fəaliyyət göstərən və paytaxtımızda bir sıra iri layihələrin baş podaratçısı olan “Azimport” MMC-nin yerli tikinti materialları ilə inşa etdiyi bu yaşayış binası Bakının cənub girişində, Dənizkənarı bulvarla üzbəüzdə, relyefinə görə dağlıq ərazidə yerləşməklə şəhərin ənənəvi memarlıq ansamblının davamı kimi diqqəti cəlb edir. Layihədə ənənəvi memarlıq üslubuna sadıqliyi təkcə ümumi görünüş deyil, həm də sütunların, şaquli çıxıntıların, tağların, kapitellərin, daş irəvi və dördbucaq erkerlərin quruluşu, onların üzərindəki naxışlar, həkkaklıq elementləri və s. də nüüməvis etdirir.

S. də həməniş etdiyi.  
Layihənin müəllifi, memar Səxavət Əliyev deyir: "İnşaat sektorunda həm yüksək keyfiyyətli işi ilə seçilən, həm də milli memarlıq ənənələrinə böyük maraq göstərən "Azimport" MMC-dən 1940-50-ci illərdə Bakıda inşa edilmiş binaların üslubunda bir yaşayış binasının layihəsini hazırlamaq sifarişi alan da, təbii ki, ilk növbədə, görkəmli memarlarımız Mikayıl Hüseynov və Sadig Dadaşovun irləndən bəhrələnmək qərarına gəldik. Bu layihədə onların Bakıdakı memarlıq incilərinin ayrı-ayrı elementlərindən istifadə etmişik. Bununla yanaşı, diqqətli tamaşaçı binada hətta Şirvanşahlar sarayının memarlıq elementlərinə də rast gələ bilər. Burada biz klassik və ənənəvi elementlərin surətini çıxarmaq yolu ilə getməmiş, onlara müasirlik prinsipləri əsasında yaradıcı yanashmağa çalışmışıq."



Qeyd edək ki, daha çox qazanc əldə etmək istəyən bir çox tikinti şirkətlərinin məhdud bir ərazidə çoxbloklu, çoxmərtəbəli, heç bir zahiri memarlıq elementləri olmayan, bəzən fasadı adı boyan ilə rənglənmmiş, bəzən isə yalnız şüşə və metal konstruksiyalardan ibarət binaların inşasına meyil göstərdikləri bir vaxtda şəhərimizə yaraşıq, sahnlərə zövq verən əsl memarlıq əsəri yaratmaq milli-mənəvi dəyərlərimizi qorumağın və inkişaf etdirməyin təqdirəlav işidir.

Tikinti sahəsinin rəisi, təcrübəli inşaatçı Namiq Həsənov buradakı işlərin ən yüksək tikinti standartlarına uyğun şəkildə aparıldığını vurgulamaqla qeyd etdi ki, binanın fasadında yerli aqlay daşdan istifadə olunur və layihədə göstərilən memarlıq elementlərinin icrasını şirkətin özünün yetişdirdiyi usta və mütəxəssisler verinə vətirirler.

və mütəxəssislər yemə yemirler.  
Ötən ilin may ayında tikintisinə baş-  
lanmış binada hörgü və üzləmə işləri  
artıq başa çatmaq üzrədir, tezliklə hə-  
yətyanı sahənin və landşaftın abadlaş-  
dırılmasına başlanacaqdır. Sakinlər  
üçün hər cür rahatlığın nəzərdə tutul-  
duğu yaşayış binası bu il onların istifa-  
dəsinə veriləcəkdir.

“Tikdim ki, izim qala” devizi ilə çəlşan və paytaxtimızın simasını daha da gözəlləşdirən binalar ucaldan inşaçıların milli memarlıq ənənələrini yaşatması və zənginləşdirməsi təqdirdəlavıq isdir.

*Vaqif BAYRAMOV,  
“Xalq qəzeti”*